

**Ümumi orta və tam orta təhsil səviyyələri üzrə təhsilalanların biliyinin
yekun qiymətləndirilməsi (attestasiyası) üçün təklif olunacaq inşa (esse) mövzuları**

1. Çiçəklənən Azərbaycan.
2. Müstəqilliyimiz - əbədidir.
3. Azərbaycanın dövlət atributları.
4. Azərbaycan vətəndaşyam.
5. Azərbaycan - mənim vətənimdir.
6. Müstəqilliyimiz daimi və əbədidir.
7. “Vətənimсэн, mənliyimsən...”
8. Vətən - torpaqdır, keçmişdir, bu gündür, gələcəkdir!
9. Vətən - bizim varlığımızdır.
10. Vətən - kökümüz, soyumuzdur.
11. Vətən - taleyimin özüsən.
12. Sevirəm torpagımı, Öpürəm bayrağımı.
13. Vətənini sevməyən heç kəs, heç nəyi sevə bilməz.
14. Heydər Əliyev - ümummilli lider.
15. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” (H. Əliyev)
16. Şirin ana dilimiz.
17. Ölkəmizdə dövlət dili Azərbaycan dilidir.
18. Vətənə məhəbbət doğma dilə məhəbbət deməkdir.
19. “Başqa dilləri öyrənərkən öz ana dilinizi unutmayın, öz ana dilinizi heç bir dilə dəyişməyin!” (H.Əliyev)
20. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir!” (H.Əliyev)
21. 1 avqust- dövlət dili günüdür.
22. Ana dilim yaşayır və inkişaf edir.
23. Dil etibarlı dostumuzdur.
24. Sevdiyim xarici dil.
25. Xarici dili bilmək insana nə verir?
26. Xarici dilin insan həyatında rolu.
27. Kompüter ikinci məktəbdir.
28. XXI əsr və kompüter.
29. Kompüter həyatımızda.
30. İnternetdən istifadə sənə nə verir?
31. Hansı sənət yaxşıdır?
32. Gələcək haqqında düşüncələrim.
33. Tərcümeyi-halım.
34. Mənim dünyam.
35. İlk dərs günüm.
36. İlk müəllimim.
37. Məktəbə getdiyim ilk gün.
38. Sevimli müəllimim.
39. Sevdiyim fənn.
40. Neçə insan olmaq istərdim?
41. Mən həkim olsaydım....
42. Mən deputat olsaydım....
43. Mən polis olsaydım.....
44. Dostuma məktub.
45. Əsgərlikdəki qardaşıma məktub.
46. Kimə məktub göndərmək istərdim?
47. Kimdən məktub almaq istərdim?
48. Sənə insanlarla ünsiyyət necə qurulmalıdır?
49. Uşaqlıq xatirələrim.
50. Həyatımın ən xoş günü.
51. Novruz xatirələrim.
52. Novruz “ yeni gün” deməkdir.
53. Novruz süfrəsi.
54. Xalqımızın milli bayramı – Novruz.
55. Ailəmiz Novruz bayramını necə keçirir.
56. Hansı Novruz adətlərini daha çox xoşlayıram?
57. Novruz bayramına hazırlıq.
58. Novruz böyük el bayramıdır.
59. Novruz gəldi, yaz gəldi.

**Ümumi orta və tam orta təhsil səviyyələri üzrə təhsilalanların biliyinin
yekun qiymətləndirilməsi (attestasiyası) üçün təklif olunacaq inşa (esse) mövzuları**

60. Sevdiiyim heyvan (və ya quş).
61. Azərbaycanın nadir ağacları.
62. Sevdiiyim bitki (gül, ağac).
63. Azərbaycan bitkiləri - hər bir dərdin dərmanı....
64. Təbiət şəfa mənbəyidir.
65. Sağlam ətraf mühit haqqında düşüncələrim.
66. Ağacların faydası.
67. Ölkəmizdə yeni qoruqlar və meşə massivləri salınır. Bunları ekoloji tarazlığın qorunmasına aid addım hesab etmək olarmı?
68. Təbiətin oyanışı.
69. Doğma təbiətimizin gözəllikləri .
70. Sən təbiəti qoruyursanmı?
71. Təbiəti qorumaq sağlamlıqdır.
72. Təbiəti qorumaq üçün nə edirəm?
73. Bahar təbiətin gənclik çağıdır.
74. Fəsillərin gözəli bahar.
75. Təbiətin payız gözəllikləri.
76. Yayın yadında qalan biri günü.
77. Bir qış günü.
78. Bir payız axşamı.
79. Bir yay günü.
80. Sevdiiyim fəsil.
81. Azərbaycanın iqlimi.
82. Yazda təbiət.
83. Qışda təbiət.
84. Payızda təbiət.
85. Yayda təbiət.
86. Payız rəngləri.
87. Qışın rəngləri
88. Qış olmasaydı...
89. Qış tətildə.
90. Yayın rəngləri.
91. Yay tətildə.
92. Payızın son ayı.
93. Qışın son ayı.
94. Yazın son ayı.
95. Yayın son ayı.
96. İnsanların qış qayğıları.
97. Təbiətin qoynunda.
98. Azərbaycan təbiəti.
99. Ana təbiət.
100. Qışda təbiət.
101. Payızda təbiət.
102. Ətraf mühitin mühafizəsi haqqında düşündüklərim.
103. Şəhərimizin (kəndimizin) baharı.
104. Şəhərimizin (kəndimizin) payızı.
105. Şəhərimizin (kəndimizin) qışı.
106. Əsl dost necə olmalıdır?
107. Həyat özü də bir məktəbdir.
108. Sən dostluq etməyi bacarırsanmı?
109. Dostluq haqqında düşüncələrim.
110. Dostluq nəcib duyğudur.
111. Dostu qazanmaq çətin, itirmək asandır.
112. "Kitab mənim ən yaxın dostumdur" fikrinə münasibətim.
113. Kitabın tərəqqiyə təsiri.
114. Kitabsız ömür mənasızdır.
115. Kitab dostumuz və məsləhətçimizdir.
116. Kitab mənəvi sərvətdir.
117. Oxuduğum ilk nağıl.
118. Nağıllar aləmində.

**Ümumi orta və tam orta təhsil səviyyələri üzrə təhsilalanların biliyinin
yekun qiymətləndirilməsi (attestasiyası) üçün təklif olunacaq inşa (esse) mövzuları**

119. Sevdiiyim nağıl qəhrəmanı.
120. Şəxsi kitabxanam.
121. Təhsil gələcəyə aparən yoldur.
122. Həyatda kitabın rolu.
123. Sevdiiyim qəzet (və ya jurnal).
124. Bədii əsəri sevdiren amillər.
125. Musiqinin insan duyğularına təsiri
126. Qarabağ - musiqi beşiyimiz.
127. Musiqi dinləyərkən.
128. Musiqi - ruhun qidasıdır.
129. Xatirə dəftərimin bir səhifəsi.
130. Arzuların qanadında.
131. Sözüün qüdrəti.
132. Elmin inkişafının cəmiyyətə təsiri.
133. "Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz". (N.Gəncəvi)
134. Elm ağıln çırağıdır.
135. İnsanın ən qiymətli sərvəti ağıl, bilk və elmdir.
136. İnsanın gücü bilikli olmasındadır.
137. Həyatda uğur qazanmağın şərtləri.
138. Cəmiyyətə yararlı insan necə olmalıdır?
139. İnsanın müsbət və mənfi xüsusiyyətləri hansılardır?
140. Xarici, yoxsa daxili gözəllik üstündür?
141. Mənim istirahət günüm.
142. Bədii əsərlərə marağım nə zaman yarandı?
143. İdmana maraq məndə necə yarandı?
144. Məktəbi ikinci evin hesab edirsənmi?
145. Dərslərimi necə hazırlayıram?
146. Həyatımın bir günü.
147. Savadlı olmaq üçün nə etmək lazımdır?
148. Oxuduğum ilk bədii əsər.
149. Məktəb həyatında təsirləndiyim bir hadisə.
150. Yazıçı (şair) ilə görüş.
151. İlk müəllimim ilə görüşərkən
152. Divar qəzetini necə hazırladıq?
153. İmtahanlara necə hazırlayıram?
154. Sevdiiyim yazıçı (şair).
155. Müasir gəncliyin gündəlik qayğıları.
156. Qocalar evində.
157. Qocalar evi bayram günündə.
158. Xeyirxahlıq nəcib insani keyfiyyətdir.
159. Xeyirxahlıq etməyi bacarırsanmi?
160. Yaxşılıq görmək üçün ilk növbədə yaxşılıq etmək lazımdır..
161. Yaşlılara və uşaqlara qayğı göstərmək mənəvi borcumuzdur.
162. "Mən xeyriyyəçi olsaydım"...
163. Yüksək əxlaqi dəyərlər hansılardır?
164. Əsl insan hansı keyfiyyətlərə malik olmalıdır?
165. Milli qəhrəmanlarımız.
166. Səncə əsgər hansı keyfiyyətlərə malik olmalıdır?
167. Xoşbəxtliyin yolu nədir?
168. Xoşbəxtliyi nədə görürəm?
169. Əsl gözəllik daxili gözəllikdir.
170. "Sözün də su kimi lətafəti var..." (N.Gəncəvi)
171. Xalqımızın milli adətləri.
172. Milli adət-ənənələrimiz
173. İnsanpərvərlik nə deməkdir?
174. İnsanpərvərlik haqqında düşüncələrim.
175. Qayğıkeşlik mənəviyyatımızın tərkib hissəsidir
176. Sizcə əsl insani xüsusiyyətlər hansılardır?
177. Vətənpərvərlik ən nəcib mənəvi keyfiyyətdir.
178. Müasir gəncliyin vəzifələri.

**Ümumi orta və tam orta təhsil səviyyələri üzrə təhsilalanların biliyinin
yekun qiymətləndirilməsi (attestasiyası) üçün təklif olunacaq inşa (esse) mövzuları**

179. Uca zirvələr bizi gözləyir.
180. Mənəvi zənginlik.
181. Şəxsiyyət azadlığı.
182. Torpaqdan pay olmaz!
183. Torpaq - uğrunda ölən varsa, vətəndir.
184. Dünənimiz, bu günümüz və gələcəyimiz.
185. Hardan başlanır Vətən?
186. Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusudur.
187. "Bir kərə yüksələn bayraq bir daha enməz!" (M.Ə. Rəsulzadə)
188. Mübariz İbrahimov cəsarət rəmzidir.
189. Mübariz İbrahimov gəncliyə örnəkdir.
190. Mənim idealım olan insan.
191. Tarixdə iz qoyan şəxsiyyətlər.
192. Sevdiiyim idman növü.
193. Sevdiiyim tarixi şəxsiyyət.
194. Xalq qəhrəmanları ilə fəxr edir.
195. Səncə sərkərdə hansı keyfiyyətlərə malik olmalıdır?
196. Azərbaycan qalaları.
197. Azərbaycan qəhrəmanlar diyarıdır.
198. Azərbaycan tarixi abidələr diyarıdır.
199. Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir.
200. Qobustandakı qaya təsvirləri bizə nələr deyir?
201. Qobustanı gəzərkən.
202. Qayalar üzərində tarix - Qobustan.
203. Meydan və xiyabanlarımızı gəzərkən.
204. Dostumla gəzintidə.
205. Sınıf yoldaşlarımla gəzintidə.
206. Ailəmlə gəzintidə.
207. Bizim məhəllə.
208. Doğma məktəbim.
209. Doğma şəhərim (kəndim).
210. Dilini sev, sevdin və qoru.
211. Azərbaycanın gələcəyi biz gənclərin əlindədir.
212. Müasirlərimi necə görmək istərdim?
213. Milli adət-ənənələrimiz haqqında nə bilirəm?
214. Azərbaycan mətbəxi.
215. Milli mətbəximiz.
216. Şəhərimizin (rayonumuzun, kəndimizin) tarixi.
217. Bizim şəhər (rayon, qəsəbə, kənd).
218. Yurdum, yuvam, məskənimdən, Azərbaycan!
219. Əsl vətənpərvər kimdir?
220. Vətənə xidmət nədir?
221. Şəhid abidəsi önündə.
222. 20 Yanvar - xalqımızın qan yaddaşı .
223. 20 Yanvar yaddaşlarında.
224. "Şəhidlər xiyabanı"nı ziyarət edərkən düşündüklərim.
225. Şəhidlər xiyabanı - müqəddəs məkan.
226. "Şəhidlər xiyabanı" müqəddəs and yerimizdir.
227. Xalqımızın qan yaddaşı - "Xocalı faciəsi".
228. "Xocalı faciəsi"ni unutma!
229. Məhv edilmiş şəhərim - Xocalı.
230. Tanıdığım milli qəhrəmanlar.
231. Milli Qəhrəman Mübariz İbrahimov haqqında bildiklərim.
232. Müəllimimiz Milli Qəhrəmanlarımız haqqında bizə nələri söyləyib?
233. Azərbaycan sərkərdələri haqqında bildiklərim.
234. Vətənə xidmət vətəndaşlıq borcumuzdur.
235. Qarabağım - varlığım mənim.
236. Qarabağ Azərbaycanın "qara" mirvarisidir.
237. Qarabağda səslənəcək Qarabağın şikəstəsi...
238. Könlüm keçir Qarabağdan...

**Ümumi orta və tam orta təhsil səviyyələri üzrə təhsilalanların biliyinin
yekun qiymətləndirilməsi (attestasiyası) üçün təklif olunacaq inşa (esse) mövzuları**

239. Qarabağla bağlı eşitdiklərim.
240. 20 Yanvar haqqında eşitdiklərim.
241. Müasir dünyada kompyuter texnologiyasının rolu.
242. Müasir həyatda internetin rolu.
243. Müəllim və şagird arasında münasibət necə olmalıdır?
244. Texnologiyanın inkişafı insanları tənbel edirmi?
245. İnsan bir sənət, yoxsa bir neçə sənət öyrənməlidir?
246. İnformasiyanın çoxluğu nəyə səbəb olur?
247. Sağlam bədəndə sağlam ruh olar.
248. Yaxşı müəllimin şagirdin həyatında rolu.
249. Neftimiz – sərvətimizdir.
250. Sevilən ədəbi qəhrəmanlar.
251. Xaricdəki həmyaşıdına məktub.
252. Dostlarımla keçirdiyim bir gün.
253. Bir şəklin tarixi.
254. Bayram təbriklərim.
255. Azərbaycanda sağlam ətraf mühitin yaranması üçün nələr təklif edərdim?
256. Gənclərin cəmiyyətdə rolunu artırmaq üçün nələr təklif edərdim?